



Sosiologiya cəmiyyət haqqında elmdir. Banisi görkəmli fransız mütəfəkkiri Oqüst Kontdur. Kont öz təlimini əvvəlcə "sosial fizika" adlandırdı, ancaq Ketlenin də bundan istifadə etdiyini görüb və elmə yeni sözü - sosiologiyani göstərib. İnsanlar həmişə cəmiyyəti anlamağa, ona öz münasibətini bildirməyə can atıb. Çünkü biz cəmiyyəti anlayaraq hem də özümüzü anlaysıraq. Cəmiyyəti anlamaq özümüzü anlamağın ilkin mərhələsidir. Ətrafımızdakı hadisələri müşahidə eləyərək o hadisələrde özümüzdən nələrse tapırıq. Kiçik bir detal bizim üçün həyatı əhəmiyyət kəsb edə, bizi maqnit kimi özüne çəke, xəyallar aləminə qərq edə, günlərlə düşündürə bilər. Bəzən hansısa kafenin yanından keçəndə eşitdiyimiz musiqi günlərlə yaddaşımızdan asılı qalar, ruhumuzun tor basmış künclərini təmizləyə, qelbimizin buxarlı pəncərelərini silə, önmüzde keçmişimizi vərəqləyəcək bir güzgü ola bilər. Nədir o musiqidə bizi çəkən? Ruhumuzu ərşə çıxaran, duyularımızı qanadlandırın, ya da qanadlarımızı yaralayan o musiqinin sırrı nədir? Gözlərimizi yaşardan, sevincimizə sevinc, kəderimizə kədər qatan xatirələrimizdir, keçmişimizdir? Bəlkə o musiqi də, o mahni da bizimlə eyni taleyi yaşayıb? Hər musiqi, hər mah-

Not karvanının sarvanı ilə piçiltili söhbət

ni bir taledir, keçmişdir, xatirədir. Nitsə əbəs yerə deməyik ki, insana əzab verən xatirələrdir.

Musiqi hər yerdədir. Məsələn, parkda çınar ağacını görən kimi qulağıma əfsanəvi Flora Kərimovanın səsi gelir;

**Mən andım dünyadan arzu da, kam da,
Dolaşdı çınarın adı diliimdə.
Mən çınar altında doğulmasam da,
İstarəm o bitsin son mənzilimdə (N.Xəzri)**

Yağış yağanda, Günsə çıxanda, qarda, çovğunda, sevincdə, kədərdə, hər yerdə və hər zaman ruhumuzda, qəlbimizdə bir musiqi dolaşır. İnsan eşitdiyi hər musiqidə sanki yeniden doğulur. Həyata baxışları, düşünçələri, duyuları dəyişir. Hər anın deyərini bilməyə başlayır. Bu proses bir anda olmur. Yavaş-yavaş içimizə axır musiqinin, sənətin hüzüru, rahatlığı. Vivaldinin "4 mövsüm"ündəki kimi. Bizim ruhumuz da beləcə dəyişkəndir. Bəzən də cənnətin nəfəsi kimi, ordakı ən zərif çiçəyi qoxlamaq kimi... Motsart kimi... Şopenhauer deyir ki, musiqi bəlli sevinci, xüsusi kədəri anlatmır, amma ümumiyyətlə, sevinci və kədəri anla-



dir. Bəzən də unutdurur və ya unutduğumuzu düşünürür.

Məşhur bəstəkar Con Keyc bir çıkışında belə deyib;

“Mənə görə, şeiri şeir eləyən məqam misraları və qeyri-müəyyənliliyi deyil, musiqinin sözlərin dünyasına girməsinə icazə vermesidir”.

Bu o demək deyil ki, şairlər şeir yazarkən mütləq beynlərində musiqi səslənir. Sözlər... Misralar... Musiqi onların içindədir, ruhundadır. Şeir və musiqi insan ruhunu tamamlayır, yeni, daha təmiz, daha inamlı və sevgi dolu bir insan yaradır. Biz bir şeir oxuyanda

bəzen diksinirik, üşüyürük, isimirik. Bu, o poetik musiqinin nəfəsidir ki, bizi üzündür, isidir. Mövlana da eşq haqqında deyir ki, yaxın gəlmə yanarsan, uzaq durma donarsan. Eşq özü sənin yerini bilir. O, özü səni tapacaq və bir şeirin, bir musiqinin sözüne, notuna çevirəcək.

Rəssamlar çox vaxt əsərlərini işleyərkən musiqi dinleyirlər. Əsasən de klassik musiqi... Hər rəsm özü de bir musiqi deyilmə? Rəssam Sakit Məmmədovun hər hansı əsərine baxanda ruhunda həzin bir musiqi piçıldayıır, sonra da bütün varlığına hakim kəsilir. Ya da dahi Səttar Bəhlulzadənin rəsmləri...

Keçmişdən bu günə qədər musiqidəki dəyişikliklər

və yeniliklər musiqinin dərk olunmasında da müxtəlif dəyişikliklərə yol açmışdır. Musiqinin hələ ibtidai cəmiyyətlərdəki yerine baxanda görürük ki, musiqi o dövrde ritualların, aynılırin icrası üçün möqəddəs bir vasitə olub. Əvvəlcə insan səsi ile yaranan musiqi zamanla daşdan və ağacdən düzəldilən əşyalar ile ifa edilib.

Qədim xalqların mifologiyalarında musiqi tanrıları olub. Yəhudilər ilk dəfə şəhər musiqilər və ağalar yaranıb. Buradan da aydın olur ki, müasir dövrdəki musiqi anlayışı hələ qədim zamanlar meydana gəlib və mərhələli şəkildə ciddi inkişaf yolu keçib. Təbii dəyişikliklərə bərabər, insan əli ilə sosial, mədəni, iqtisadi, siyasi dəyişikliklərə də məruz qalan musiqi zamanla indiki vəziyyətə gəlib çıxıb. Qədim türklərdə insan səsi musiqidən daha esas olub. Qopuz burada ifaçının duygularını və düşüncəlerini çatdırmaq üçün bir vasitə idi.

İbtidai cəmiyyətlərdə musiqi ilk zamanlarda heyvan səslerini təqlid etməklə başlayıb. Sonra sira şamanların davullarına gəlib. Davulun adı türkün yadigarı “Kitabi Dədə Qorqud”da və “Dastani Əhməd Hərami”də də çəkilir. Türkler davulu müqəddəs bobilər və ona böyük dəyer veriblər. Kaşgarlı Mahmuda görə, davulu ovçular icad edib. “Tovul” öyrətmək deməkdir. Bu gün dilimizdə işlənən “tovlamaq” sözü də burdan gelir. Davulu, qopuzu dinişdikdə bir musiqinin xalqın taleyində, sosial-psixoloji təfəkküründə nə qədər önəmli yere sahib olduğunu bir daha görürük.

Dəyişən dünyamızda təbii ki, musiqi də çox ciddi şəkildə yenilənir, dəyişir. Müasir postmodernist dövrde istehsaldan çox istehlaka önem verilir. Məsələn, Bodriyar bu dövredə “hiper gerçeklik dövrü” deyir. Bundan başqa da məşhur filosof və sosioloqların bu bərede maraqlı fikirləri mövcuddur. Sarup bu dövrü “qeyri-müəyyənlilik dövrü”, Kellner “texnokapitalizm”, Berman isə “qatının buxarlaşığı dövr” kimi dəyərləndirir.

İstehlak şəxsiyyəti birbaşa təsir eləyen amillərdəndir. Attali yazır ki, istehsal şəxsiyyəti vasitəsi ilə əmələ gələn bu sosiallaşma forması istehlakçı qrupların da yanmadan istehsal etməsi, dünən var olanın bu gün köl-



İnsan istənilən bir fikrə 2 cür münasibət bildirir: fərdi və ümumi. Bu, insanların şəxsiyyətini, həyata baxışını, savad və dünyagörüşünü müəyyən edir. Attali yazır ki, musiqi artıq nə müqəddəslik, nə da göstəriş ehtiyacından yaranır. Musiqi şəxsiyyət ehtiyacından yaranır. Musiqiye tələb yaratmaq, arzuları ona görə istiqamətləndirmək və musiqi istehsal imkanlarını təmin etmək lazımdır. Kütləvi istehsal vasitəleri yeni bir insan yaradır. Özünə lazım olan bir insan. Özünün yaradıldığı siyasi, iqtisadi, dini və mədəni sistemini qeyri-ixtiyari qəbul edən və bununla yaşıyan insan. Məsələn, xalq mahnları... Necə də doğmadır, elə deyilmə? Səslenən kimi hələ ilk notlardan ruhumuza hakim kəsilir, qəlbimizi titrədir. Ancaq hansısa rok musiqisine eyni reaksiyani vermirik. Çünkü bunu təmin eləyən bir baza yoxdur içimizdə. Rok çox az inkişaf eləyib Azərbaycanda. Ona görə də bu mahni çıxluğunu yaddır.

İstehlak şəxsiyyəti birbaşa təsir eləyen amillərdəndir. Attali yazır ki, istehsal şəxsiyyəti vasitəsi ilə əmələ gələn bu sosiallaşma forması istehlakçı qrupların da yanmadan istehsal etməsi, dünən var olanın bu gün köl-



gədə qalması ve s. nüanslar musiqinin çərçivəsini tamamilə aşmaqdır.

Popular mədəniyyət mövzusunda bir mövzu xüsusişdir. İkinci Dünya müharibəsindən sonra gənclik tamamilə dəyişdi - hər şeyi ilə. Geyim, həyat tərzı, ünsiyyət və təbii ki, musiqi... Müharibənin bitməsi ilə sənki bəşəriyyət ikinci dəfə doğdu. Gənclik onları boyunduruğunda saxlayan, əşya kimi yanaşan böyüklərə üşyan etdilər, şəxsiyyət axtarışlarına girişdilər. Bu da rok qruplarının yaranmasına şərait yaratdı. Rok qruplarının öz geyimləri, aksesuarları, tərzı var idi ki, bu da avtomatik olaraq dinləyiciyə də sirayət edirdi.

Hər bir fərd özünə xas şəxsiyyətə sahibdir, ancaq sosial şəxsiyyət fərdin imkanları xaricində yaranır. Biz seçimlərimiz və vərdişlərimizlə müəyyən qrupların

tərkib hissəsi olduğumuz kimi müəyyən qruplardan da uzaqlaşmış olurq. Bu, həyatın qaydasıdır. İnsan sosial varlıqdır, ona görə də təbiəti etibarile, özünü hansısa qrupa aid etmə ehtiyacı hissələyir. Bu mövzuda Hevston "koqnitiv sərfiyat" ifadəsindən istifadə edəyir və bunun "həddindən artıq informasiya yüklenməsindən qurtulmaq үsü" olduğunu açıqlayır. Ali Osman Abdurrezzak bu barədə yazar ki, fərdin təkbəsına qərar vermə, hərəkət etmə, paylaşma, özünü sığortalaması, aid olduğu sinfin dinamikası ilə hərəkət edə bilmə kimi davranışları hərtərəfli düşüncə formasının meydana gətirdiyi sosial refleks olaraq görülməkdedir.

Bu gün seçimlərin çoxluğu keyfiyyətin bellə olmasına üçün deyil. İstehlakı təmin eləyənlər gənclərdir. Onlar üçün hazırlanmış bir duyğular sistemi var və bu sistem gənclərin orada özlərini rahat hiss etmələrinə hesablanıb. Attali bu barədə yazar ki, müxtəliflik gəncliyi öz mədəniyyəti, qəhrəmanları və müzakirələri ilə var olan başqa bir cəmiyyət vəziyyətine salır. Ona gələcəkdəki istehlak vəzifəsini öyrədir. Üsullara boyun əymək, başqlarının arzularını istəmək, dünyadakı hər şeye sahib olmağa çalışaraq qrupla bütünləşmək, amma böyüklerden özünü ayırmak üçün de yənin izi ilə addımlamaq. Musiqi artıq əlaqədir; yeni sadəcə qrupların böyüklərə qarşı gənclərin bir yərə topluşmasını təmin etləyən bir şou və ya şəxsi fərqliləşmə deyil.

Azərbaycan musiqisində də zamanla bu kimi hallar müşahidə olunub. Hələ xalq mahnılarımızda biz xalqın azadlıq mübarizəsinin, insanların əzildiyi, xor görüldüyü quruluşlara etirazını görə bilərik. "Koroğlu" dastanında Koroğlu və dəlilərinin xanlara, xotkarlara qarşı mübarizəsi xalqımızın əyilməzliyindən, mübarizə əzmindən xəber verir. Xalqımız heç vaxt zalima boyun əyməyib. Hər zaman bir olaraq zülmə, istibdada qarşıavaşıb.

Ancaq bəzi ifaçıların tarixin axarından süzülüb gələn mahnılarımızda sözləri dəyişərək, istədiyi şəkələ salaraq oxuyurlar. Tofiq Quliyev belə ifaçılar haqqında deyib: "Xalq mahnı və təsniflərinin əvvəlki, daha müvəffəqiyyətli mətninə məhel qoymayıb "orjinallıq" xa-

tırınə onları yeni sözlərle lente yazdırın müğənnilər unudurlar ki, mətndəki dəyişiklik mahnimin musiqi variantını əsaslaşdırır".

Flora Xəlilzadə məqalelərinin birində "Qaragile" barədə yazar ki, mütəxəssislər bu mahnimin Təbrizdə, ya da Arazın sahilboyu yaşayış məskənlərində yaranığını vurğulayırlar. Çünkü o dövrədə heç bir qızın yataq otağına nişanlığını və ya sevgilisini buraxmazdlar. Bu mahnim adətən "Gəlmisəm otağına oyadam sən" şeklinde oxuyurlar ki, bu da yanlışdır. Əslində ise nənələrimiz mahnim həmişə "Gəlmisəm o taydan, oyadam sən" şeklinde oxuyublar. Mahnimin yarandığı yeri nəzərə alsaq, hər şey aydın görünür. Üstəlik, əsas ifaçısı əfsanəvi Rübəbə Muradovanın Ərdəbildən olması da mahnimin taleyində çox ciddi rol oynayıb və xalqımızın yaddaşındakı və ruhundakı cənub həsrətini dilləndirib.

"Ayrılıq" mahni... Bu xalqın, bu milletin ağrısını, acısı bundan yaxşı ifadə etmek olmaz. İki əziz, doğma insanın ayrılığı, həresinin bir tayda çəkdiyi iztirab və xiffət... Yaqub Zurufçunun unudulmaz ifasında dinlediyimiz bu mahnida xalqımızın həm yaşadığı zülməleri, həm də bu zülmələrə qarşı olan barışmaz mövqeyi eks olunub.

Sosiologianın qurucularından olan Maks Veber XX əsrin əvvəllərindən etibarən, musiqi sosiologiyasının ortaya çıxməsi ilə əsas anlayışlar və düşüncə formalarını müəyyən edib. Veber bu mövzuda yazdığı kitabında musiqi aletlərinin istehsalında standart üsulların seçilməsi ilə başlayıb və bir çox mövzunu musiqi sosiologiyası ilə bir yerde dəyərləndirib. Rasionallıq da musiqi sosiologiyası ilə bir yerde dəyərləndirilən mövzular arasındadır.



Musiqi sosiologiyası mövzusunda görülen işlerin en diqqətçəkənləri heç şübhəsiz ki, Teodor Adornoya aiddir. Adorno 1944-cü ildə musiqinin istehsal vasitesinə çəvrilməsini və bu sayədə də onun sənayeleşməsini ya-zırdı. Adorno 1944-cü ildə Horkhaymerlə birgə apar-dığı bir araşdırmanın nəticəsində “mədəniyyət sənayesi” adlandırdığı anlayışı analiz edib, musiqinin insanlar və kütlə üzərində nə qədər təsirli olduğunu konkret faktlara qeyd edib.

Carlz Keylin təbəri ilə desək, musiqi sosiologiyası, musiqi fealiyyətləri, sosiallaşma və utopik arzu və tə-xəyyüllü birləşdirən ifadə olduğu üçün bir növ keçmişə nəzər salmaqdır. Əsas musiqi sosiologiyası düşünsəcəməsine görə, hərəkət halında olan insanların mücərrəd cəmiyyəti əməle getirməsi kimi hərəkət halında olan səsələr də mücərrəd musiqi anlayışını əməle getirir.

Musiqi sosiologiyası barəsində yazüb Corc Simmel qeyd etməmək olmaz. Simmel 1858-ci ildə yeddi uşaqlı bir yəhudi ailəsinin sonbaşyiyi olaraq Berlinda dün-yaya gəlib. 1874-cü ildə atasının vəfat etməsindən sonra Simmel ailəsi çox çətin günlər yaşadı. Ailə dostu və Simmeli böyük sevgisi olan Xulius Fridlander Simmeli musiqi sahəsində teşviq etdi. Beləcə Simmel fəlsəfə, sənət tarixi və sosial psixologiya sahəsində təhsil ala-cağı Berlində bir dəst tapmış oldu. İntellektual maraq-ları və sosiologiyaya böyük xidmətləri ilə dövründə və sonrakı dövrlərdə digər elm adamlarından ayrılan Simmel XX əsrin əvvəllərində sosiologiyaya yeni bir an-lam qazandırıb. Bu tərəfi ilə də müasir sosiologianın “qurucusu” olaraq anılır.

Simmel ile eyni vaxtda əsərlər yaranan sosioloqlar Emil Dürheim, Georq Lukas və Maks Veberdir. Sə-nəti karyerasının əsaslı tərkib hissəsinə çeviren Simmel estetika sahəsində çox dəyərli əsərlər yadigar qoy-muşdur. Simmelin sənətə əlaqəsi təkcə nəzəri deyildi. O, həmçinin, dövrünün sənətələri ilə dost idi. Bu sayədə o, həmin sənətə birbəşə əlaqəyə girib və həssas estetik tənqidə yiyələnib. Florensiya, Milan, Paris tarix boyu sənətin mərkəzi olublar. XX əsrin əvvəllərində isə bu şəhər Berlin idi. Simmel müxtəlif sənət-

çiləri və intellektualları gecə toplantılarına davət edirdi. Bu qonaqların arasında rəssam Maks Liberman, sə-netçi Henri van de Velde, şairlər Rayner Mariya Rilke və Stefan Corc, filosof Anri Bergson və digərləri vardı. Bundan başqa, Simmelin dövrünün ən böyük heykəltəraşı olaraq gördüyü Rodinlə də isti münasi-bətləri vardi. Höte, Kant, Şopenhauer, Nitşə və nə-hayət, Bergson Simmelin ən sevdiyi və dəyərləndirdiyi düşüncə adamları idi.

Simmelin sənət haqqında düşüncələri Qərb intel-lektual tarixinə əsaslı təsir göstərib. Musiqinin şisir-dilmiş təhsil dəyəri olduğuna inanan Simmel, musiqinin eyni zamanda insanın daxili dünyasını və həyatın bütün sahələrini bəzəyib gözəlləşdiriyini düşünürdü. Musiqinin bizdə yaratdığı və bize aid olduğunu düşündürümüz bütün həyacan və yüksəlmə anlarında notla-rın içinde əriyərək insanın əhval-ruhiyyəsini tam da hiss etdiyi yerin zirvəsində buraxdığını qeyd edəyir.

Simmel sözsüz musiqiya daha çox önem verirdi. Gənclik illərində Simmel musiqi ilə əlaqədar fikirlə-rine etnologiyani da daxil eləyib. 1882-ci ildə neşr olunan “Musiqi barəsində psixoloji və etnoloji düşüncələr” adlı əsərində tekamül nəzəriyyəsinin əsas görüşləri ilə Darvinin tarixi baxımdan musiqinin sözdən ev-vəl inkişaf etdiyi nəzəriyyəsini müzakirəyə çıxarıb. Simmelle görə, ilk dəfə söz yaranıb. Həm ritm, həm də modulyasiyaya istinadən mahnının ruhunda duyğular-la əlçalılaşan söz yerləşir. Simmelle görə, əvvəlcə söz, sonra vokal musiqi, sonra da instrumental musiqi yaranıb. Bu, əslində, Simmelin etnoqrafik materialları üzə çıxararaq daha da sərt tekamülü mövqə ortaya qoymasıdır.

Musiqi həm də cəmiyyətə aid simvol və formaların mənələrini bilərək şərh etməyi tələb edir. Bu simvol və mənələr sosial müəyyənleşdirilmərin nəticəsində əmələ gelir. Məsələn, italyanlar, almanlar, fransızlar və s. digər böyük xalqların sosial həyatındaki dəyişik-liliklər, üşyanlar, inqilablar sənət həyatında da şübhə-siz ki, öz əksini tapıb. Fransız inqilabı bunun bariz nü-munəsidir. Məsələn, Fransua Qossek inqilabdan təsir-

lənərək musiqilər bestələməye başlamışdı. Bundan əvvəl Qossek saraylarda musiqilər bestəleyərək za-değanların hörmətini qazanmışdı. Sonradan isə inqilabın əsas figurlarından birine çevrildi. Bu göstəriş digərlərində fərqli olaraq saf və təmiz idi. On min nəfərlik xorun ifa etdiyi “Te deum” və minə qədər nə-fesli alətin ifa etdiyi marşı buna nümunə getirmek olar. Başqa bir nümunə kimi Mehulu göstərmək olar. Mehul Qossek dənə də müləyim və sevimli idi. Bundan başqa, Qossek və Mehul ilə birləşdə ənənəvi bəstəkarlardan biri də Luici Çerubini idi. Ancaq onun musiqi anlayışı ilə Napoleonunku uyğun gəlmədiyi-nə və dövrün yüngül musiqisine alışmadığına görə bu sahədə çox az tanınıb. Bir bəstəkar var ki, öz qorxu-su zuşluğu və dönməzliyi ilə fərqlənir. Bu dövrün gör-kəmlə bəstəkarı Fransua Lesyordur. Məşhur rəssam Estaş Lesyorun qardaşı oğlu olduğuna dair fərziyyə-lər vardır. Böyük bəstəkar Hektor Berliozun müəlli-mi idi. Lesyor kilsə musiqisi ilə yeni, axıcı musiqini birləşdirib. Böyük orkestrlərlə işləmək istəməsi döv-rün din adamlarını qorxudurdu. Sonra isə teatr musiqiləri yazmağa başlayıb. Bir müddət sonra isə konser-vatoriyyada müəllimlik etməyə başlayır və onlara tə-ləbə yetişdirir. Bu tələbələrin arasında ikisi xüsusi-lə fərqlənir; adını andığımız Hektor Berlioz və Şarl Qu-

Bilen Işıktaş bir məqaləsində maarifçiliyin ən məşhur nümayəndələrindən olan Jan Jak Russonun fikirlərinə yer verir. Russo yazar;

“Ahəng və tək-tək səsler heclarla doğulur, gü-cü-düyğular bütün orqanları dilləndirir və insanın sə-sini onların əzəmeti ilə əvərəyir; beləcə şeirlərin, mahnıların və sözün ortaq mənşəyi olur. Ritmin yenilənən və ölçülü dönüşləri, vurgulardakı melodiya ton dəyişkənləri, dillə birlikdə şeiri və musiqini yaradıb”.

Russo həmisi musiqiye böyük əhəmiyyət verib. Nes-rin Akan “Russo və musiqi” məqaləsində qeyd edir ki, Russonun musiqiye ilk dəfə marağı himayəsində yaşadığı Madam de Varens sayesində yaranıb. Vol-

terin “Felsefi məktublar”ından təsirlənib. Özü üçün musiqinin çox uyğun olduğunu qərarlaşdırıdan sonra kafedralın musiqi müəllimində dörsələr almağa başlayıb. Bundan sonra da musiqi dörsələri verərək, not köçürərək, musiqilər bestəleyərək daima musiqi ilə iç-icə olub. 1741-ci ildə Parisə getməsine səbəb də, musiqiye duyduğu derin sevgisi idi. Burada yeni not sistemini Dijon Elmlər Akademiyasına göndərəsə də müsbət cavab almadı. 1743-cü ildə Venesiyada Fransa Konsulluğunda işlədiyi vaxtlarda italyan mu-siqisine heyran idi. Bu heyranlığını “Etiraflar”ında dil-le gətirmiştir. Bundan əlavə, Russo “Dəcəl pərilər operası” adlı opera da yazıb. Opera 1745-ci ildə səh-nələşdirilib. Bu sayədə Russo dövrünün ən böyük musiqicisi Jan Filip Ramo ilə tanış olur.

Mehmet Birekul bir məqaləsində, Avropada XVII əsrənən başlayaraq inkişaf eləyən vaxt ərzində sosial, siyasi və iqtisadi həyatda əsaslı dəyişikliklər olduğunu yazaraq müasirələşmənin get-geda bütün dünyaya yayıldığıni ifadə etməkdədir. Təbii ki, qeyri-ixtiyari olaraq həmin dövrün mədəniyyət və incəsənet aydın-ları da bu prosesdən təsirlənmişdi. Xüsusi-lə də Adorno və Sorokin bu baxımdan çox fərqlənir. Adorno sa-tış məhsuluna çevrilən musiqinin və mədəniyyətin böyük güclər tərəfindən manipuliyyasiya vasitəsinə əvəriliyini qeyd edir. Xüsusi-lə də son bir neçə əsr-də böyük yol qət eləyən və sosial həyatın mərkəzinə əvəriliyən kapitalizm anlayışı bunun ortaya çıxmamasına şərait yaradıb.

Adorno XIX əsrənə musiqinin daha azad olduğunu və bunun azadlığın son əsri olduğunu qeyd edəyir. Ra-diо və televiziyanın inkişafı musiqi istehsalının, ən ki-cik şəxsi istehsalın belə qarşısında divar hörmüdü. Adorno artıq musiqinin pulu əlində saxlayanların istəyi ilə yaradığını və şəkilləndiyini qeyd edəyir. Mü-əsir musiqi musiqinin imitasiyasıdır. Elm və texnikanın inkişafı ilə dəyişən musiqi insandan uzaqlaşır.

Adorno əsas problem kimi yadlaşmayı göstərir. xi-las yolunu isə xalq musiqisində görür. Nə vaxtsa, Motsartin, sonra isə Offenbach və Straus kimi xalq mu-

siqisinə əsaslanaraq opera və operettalar bəstələməyin bu gün mümkün olmadığını yazar.

Musiqi çox böyük tarixi inkişaf yolu keçib. Hər dövrün ruhunu, təbiətini eks etdiriblər. Ona görə de müasir, xaotik dünyamızda o musiqilər tam olaraq dərk və hiss olunmaya bilər ki, bu da çox normaldır. Bax, Beethoven kimi dühələrin əsərlərini dinləmək və bu əsərlərdən zövq almaq üçün ruhumuzu keçmişə sayəhətə hazırlamalıyıq. O musiqilər sayəsində biz həmin dövrlərdə Avropanın o məşhur küçələrində gəzirik, dalanlarında azılıq, qəfildən qulağımıza musiqi sədaları gelir və o musiqi bizi hansısa məşhur bir musiqi salonuna getirib çıxarıır. Ruhumuzun ən dərin qatlarında dolaşan notlar bizə heç vaxt yaşamadığımız duyuları yaşadır. Gözlerimizi maddi dünyanın siximtilarına bağlayırıq, sənətə, zərifliyə, estetikaya açıraq. Dövrlərdən-dövrlərə, yollardan yollarla keçirik və bizi Üzeyir bəyin "Arazbarı"nın səsləyir uzadandan... Görəsən, Üzeyir bəyin dövründə o musiqilərdən həzz alanlar hansı duyuları yaşıyordı? Nələr keçirdi qəlbərindən? Üzeyir bəy o musiqiləri yazanda hansı əhvalda, hansı duyulgarda olub? Üzeyir bəy bütün maddi və mənəvi çətinliklərə sinə gərərək Azərbaycan musiqisini dünya musiqisinin tərkib hissəsinə çeviriib. Məhz onun sayəsində böyük bir məktəb yaranıb, Qara Qarayev, Fikrət Əmirov kimi nəhənglər yetişib. Təbii ki, bütün dövrlərde olduğu kimi, Üzeyir bəyin dövründə də onu müxtəlif formalarda sıxan, manənlər yaranad, böhtanlar atan, "Güneş göydə danan"lar olub və məhz onlar Üzeyir bəyi daha da gücləndirib, əzminə əzm, iradəsinə iradə qatıb. Nitsə əbəs yere deməyib ki, məni öldürməyən məni gücləndirir.

Görkəmli bəstəkar Rutland Bouton "Musiqi elmi və sənəti" adlı məqaləsində yazar:

"Musiqinin də digər sənətlər kimi 2 istiqaməti var; emosional ifadənin və ünsiyyətin dilidir. Bundan əlavə, gözəllik anlayışının səslerlə rəsminin çəkilməsidir. Gözəllik anlayışı insandan insana, dövrdən - dövərə dəyişir. Musiqi ilə küy arasında nizamlı hava dalğaları ilə nizamsız hava dalğaları arasındaki kimi

fərqlər vardır. Emosiyaların ifadəsində musiqili səsin akustik əsası riyazi qanunlar ilə birləşəndə musiqili səs sənətə çevrilir. Musiqini yaşıdan həyat impulslarıdır. Onun inkişafına səraıt yaranan və az sayda əserin birbaşa emosional mənə daşıdıği zamanı belə geride qoyaraq ölümsüzlük qazanmalarını təmin eləyən qanunlar gözəllik anlayışını yaradır".

Bouton deyir ki, musiqini sənət səviyyəsinə qaldıran onu yaranan qanunlardır. Bu qaydalardan uzaq olan ənənəvi musiqi haqqında isə yazar:

"Xalq musiqisi şürlü sənət olmamasına baxma-yaraq, təbii ki, musiqiliidir. Xalq musiqi alətləri olan qaval, skripka ustalığıla ifa edilirdi. Ancaq bu vəziyyət musiqili ustalıqdan daha çox, qaval və skripka ifası ilə bağlı idi. Emosiyaları ifadə etmək məqsədi ilə instinkiv impulsları meydana gələn və musiqinin ilkin nümunələri olan xalq musiqisi başlangıçda müəyyən qayda-qanunlara görə istehsal edilmirdi. Ancaq sonradan bu doqquzatlı ənənə onun qorunmasına kömək elədi və inkişafına səraıt yaradı".

Sosial-iqtisadi həyat musiqi ilə birbaşa bağlıdır. Bizim işimiz, qazancımız, ətrafımızdakılara münasibətimiz, onların biza münasibəti, heyata baxışlarımız və maraq dünyamız musiqiyə olan baxışlarımızı eks etdirir. Hətta yaşadığımız yer bele musiqiyə baxışlarını deyişə bilər. Qarşımıza çıxan adamlar bize musiqinin fərqli tərəflərini göstərə, müxtəlif musiqilər dinləməyimizə yol açə bilər. Rok dinləmədiyimiz halda gündəlik rok dinleyicisine çevrile bilərik. Əvvellerən çox ağır və mənəsiz görünən musiqiləri, mahniları sevə bilərik. Eyni zamanda, o vaxta qədər dinlədiklərin sənətə çox menasız və gülməli görünür. Özü-nü "mən necə bu musiqilərə, mahnilara qulaq asa bilmişəm?" şəklində danlaya bilərsən. Kitab oxuyarkən dinlədiyimiz mahnilarla ev işləri görərən dinlədiyimiz mahnilər çox fərqli ola bilər. Bəzən bunları qarışdırkıda nəyinse çatmadığını və ya artıq olduğunu hiss eleyərik. Bütün bunlar musiqinin həyatımızda nə qədər önemli yero sahib olduğunu sübutudur.

Musiqi bəşəridir, qlobaldır. Bir mahni çıxır və bü-



Rus bəstəkarı Dmitri Şostakoviç

tün dünyaya yayılır. Ennio Marrikonenin film musiqilərini bütün dünya heyranlıqla dinləyir və sevir. Görkəmli bəstəkar Dmitri Şostakoviç bu barədə bir çıxışında demişdi:

"Mən bəstəkaram, Yer kürəsinin bütün xalqlarına ünvanlanan bir dile sahib olan sənətin nümayəndəsiyəm. Musiqinin dili hər zaman insanlığın ortaqlı dili olacaq. Çaykovski, Qlinka, Motsart, Verdi və Mu-sorqski kimi bəstəkarların operaları və digər əsərlərinin alovu insan yaddasından heç vaxt sönmeyecek humanizmin ölümsüz düşüncələrinin izlərini daşıyır. Azad insanların birliyi Beethoven tərəfindən 9-cu simfoniyada dahiyan bir şəkildə simvollaşdırılıb".

Eyni musiqi təfəkkür və ənənəsi Şostakoviçin sevimli tələbəsi, dahi Qara Qarayevin möcüvəvi

musiqisində də əsaslı şəkildə davam elədi. Eyni zamanda, böyük Fikrət Əmirovun milli musiqimizlə dünya musiqisinin vəhdəti olan zəngin irsi musiqinin bəşəriliyinin, dünyəviliyinin bariz nümunəsi-dir.

Bütün bu yazınlardan belə bir nəticəyə gəlirik ki, musiqi ilə sosial-iqtisadi həyat hər zaman iç-icədir. Musiqi bizi təsir elədi, dəyişirdiyi kimi, biz də ona təsir edir, onu dəyişirik. Əsrlərin sınağından çıxıb in-diki vəziyyətinə gələn musiqi əsrlərdən sonra da dəyişiləcək və gələcək nəsillərə ötürüləcək. Onun bəşəriliyinin, dünyəviliyinin sırrı də budur; Təbiətin özündə, ruhunda musiqinin olması və onun bir parçası olan insanın özünü musiqidən kənardə təsəvvür belə edə bilməməsi.